

Növbəti dərs... növbəti müjdə

Həm Ali Baş Komandan kimi hər b meydanında, həm də ölkə Prezidenti kimi siyasət-diplomatiya səngərində tarix, zəfər yazan dövlət başçısı cənab İlham Əliyevin qardaş və dost Türkiyənin ən nüfuzlu telekanallarından olan “Haber Türk”ə müsahibəsi hər mənada dərs idi... Orada hər kəsə – düşməmə, onun havadarlarına, üzdə özlərini dost kimi göstərən, arxada başqa iş çevirənlərə, dostlara, qardaşlara, həm sözdə, həm əməldə Azərbaycanın yanında olanlara da mesajlar var idi.

Daha doğrusu, hələ uzun illər yaddaşlardan, hafizələrdən silinməyəcək, tarix dərslərində yer alacaq müsahibədə düşmənin, onun havadarlarının, oyun çevirənlərin növbəti-açıq, birmənalı ifşası, əsl tərəfdaşlara, müttəfiqlərə, Azərbaycanla birlikdə haqqa, ədalətə yürüyənlərə minnətdarlıq özüne yer aldı. Ölkə Prezidenti bir daha öz qətiyyətini, cəsarətini, əzmini, iradəsini nümayiş etdirdi. Həmçinin Azərbaycanın gücünü, qüdrətini ortaya qoydu.

“Bizim hədəfimiz, bizim məqsədimiz işğal edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşlarını qaytarmaqdır. Bildirmişdim, atəşkəs imkan verəcək ki, bu məsələ artıq hərbi müstəvidən siyasi müstəviyə, diplomatik müstəviyə keçsin. Bu məsələ diplomatik

müstəvidə danışıqlar masası arxasında həll olunsun və Ermənistan hələ də işğal altında olan digər torpaqlardan çəkilsin, Azərbaycan vətəndaşları oraya qayıtsın və sülh yaransın. Ancaq görünür ki, Ermənistanın planları tam başqa imiş” – deyən Ali Baş Komandan düşmən, işğalçı, Ermənistanın 27 sentyabr təxribatından, Azərbaycanın ikinci Vətən müharibəsinə başlamasından sonra yaşananlara, xüsusilə, ermənilərin yalvar-yaxarları nəticəsində imzalanan “humanitar atəşkəs” razılaşmasına və razılaşmanın elə ilk dəqiqələrdən faşist ölkə tərəfindən pozulmasına toxunaraq bildirdi ki, onlar hesab edirmişlər ki, bu atəşkəsdən istifadə edərək, bunu istismar edərək, öz hərbi məğlubiyyətlərini bir qədər azalda, vaxt qazana, yeni qüvvələr səfərbər edə və beləliklə, Azərbaycana qarşı hücumları davam etdirə bilirlər. Amma onlar yanlışdılar.

“Mən demişdim ki, əgər Ermənistan müsbət davranış göstərməsə, peşman olacaq və haqlı idim” – deyən Ali Baş Komandan qeyd etdi ki, hazırda, yəni, sözdə “humanitar atəşkəs” dövründə də Ermənistanın göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zərərli. Çünki, birinci növbədə,

heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub olan Dağlıq Qarabağa müstəqillik verməyəcək, onu tanımayacaq.

Belə olan halda, bu cəhdlər səmərəsiz qalacaq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr bizim ərazi bütövlüyümüzü tanıyır. Avropa İttifaqı ilə “Tərəfdaşlıq prioritetləri” adlı sənəd paraflanıb və orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir.

“Yəni, mən inanmıram ki, hər hansı bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanısin. Çünki bundan heç bir saat keçməmiş bu ölkə ilə biz bütün diplomatik əlaqələrimizi kəsərik. Bu, mütləqdir” – deyən ölkə Prezidentinin fikrinə, ona görə Ermənistanın bu cəhdləri, sadəcə olaraq, daxila, yəni, öz ictimaiyyətinə hesablanıb ki, sanki bunlar da hər hansı bir diplomatik fəaliyyətdədirlər. Eyni zamanda, müsahibədə də vurğulandığı kimi, Azərbaycana xain hücumlar onu zərər qədər yolundan döndərə bilməz.

Təcavüzkar ölkənin hərbi-siyasi rəhbərliyi, başsız başbilənləri elə zənn

edirlər ki, bu xain zərbələr bizi dayandıracaq. Ancaq bizi heç kim dayandıra bilməz. Çünki biz haqq yolundayıq, bu yolu davam etdiririk və uğurla davam edirik. Bayrağımızı qaldırıraq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik.

Müsahibə zamanı çox vacib və olduqca önəmli bir məqama toxunan Prezident İlham Əliyev illərdir Ermənistanın silahlandırılmasına və onu silahlandıranlara açıq və net münasibətini bildirdi, kəskin cavabını, xəbərdarlığını etdi. Bildirdi ki, Ermənistanın valyuta ehtiyatı 1,5 milyard dollardır, onun başqa pulu yoxdur. Xarici dövlət borcu isə təqribən 8 milyard dollardır. Yəni, bu ölkə iflasa uğrayıb.

Ölkə Prezidenti “Haradandır bu qədər məhv edilmiş, hələ nə qədər məhv ediləcək texnika? Əgər müharibə davam edərsə, biz onların bütün ordusunu məhv edəcəyik, bütün ordusunu! Ona görə onlar müharibəni nə qədər tez dayandırsalar, o qədər də tankları, topları qoruya bilirlər. Hələ Ermənistan ərazisində nə qədər var. Rusiyanın Ermənistanda hərbi bazası var, 5 min əsgər var orada. Türkiyənin Azərbaycanda hərbi bazası var? Yoxdur. Ermənistanın İranla və

Türkiyə ilə sərhədini Rusiya sərhədciləri mühafizə edir. Azərbaycan sərhədində Türkiyə sərhədciləri var? Yoxdur. Ona görə bizi heç kim ittiham etməsin. Yoxsa biz, necə deyərlər, açarıq sandığı, tökrək pambığı, belə bir atalar sözü var” – deyərək, daha bir sirr pərdəsini qaldırmış, hər kəsin davranışına açıqlıq gətirmiş oldu.

Müsahibə zamanı xüsusilə, Türkiyə-Azərbaycan birliyinə toxunan dövlət başçısı bir daha bəyan etdi ki, bu birlik daha möhkəm olacaq. Bu da həm Türkiyə, həm Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir. Bizim niyyətimiz öz maraqlarımızı təmin etməkdir. Çünki bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır.

“Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışıqdı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə

bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik. Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq” – deyən Ali Baş Komandan bununla bir daha hər kəsə öz-net mesajını vermiş, gələcək dönmənin “Yol xəritəsi”ni cizmiş oldu.

Məşhur atalar məsələmizdə də deyildiyi kimi, arifə bir işarə bəs edər. Təbii ki, arif olana! Bəli, Azərbaycan onun yanında olanlarla, onunla birgə yürüyənlərlə, xüsusilə, qardaş, dost Türkiyə, o cümlədən, böyük və səmimi müttəfiqimiz Pakistanla birlikdə hələ çox Qələbələrə, Zəfərlərə imza atacaq. Necə deyərlər, Qələbə bizimdir, bizim olacaq, Qarabağ Azərbaycandır, Azərbaycanın olacaq!

P.S. Yazını sona çatdırarkən daha bir gözəl müjdəli xəbər aldıq. Ali Baş Komandanımız növbəti qələbə, zəfər xəbərini, müjdəsini verdi. İşğal altında olan Füzuli rayonunun 7 kəndinin, Füzuli şəhərinin, Cəbrayıl rayonunun daha 13 kəndinin yağı işğalından azad olduğunu və Xudafərin körpüsündə Azərbaycan bayrağının dalğalandığını bildirdi.

*Jalə ƏLİYEVƏ,
Milli Məclisin deputatı, professor*